

Programmatic Cooperation Framework for Armenia, Azerbaijan, Georgia, Republic of Moldova, Ukraine and Belarus

Funded
by the European Union
and the Council of Europe



EUROPEAN UNION

COUNCIL OF EUROPE



CONSEIL DE L'EUROPE

Implemented
by the Council of Europe

MƏTBUAT ÜÇÜN QEYD

Narkotik Maddə Aludəçisi olan Məhbuslara qarşı Cinayət Mühakiməsinin Cavabı üzrə Regional Layihə

Kimlər yararlanacaq?

- ▶ Ermənistan, Gürcüstan, Moldova Respublikası və Ukraynada narkotik maddə aludəçisi olan şəxslər, məhbuslar və onların qohumları.
- ▶ Cinayət mühakiməsi və ictimai səhiyyə sahəsində narkotik maddə istifadəsi ilə bağlı məsələlər üzrə məsul olan qərar qəbul edənlər.
- ▶ Həbsxananın tibbi və qeyri-tibb heyəti.
- ▶ Cinayət mühakimə sistemi ilə birgə narkotik maddə aludəçilərinə xidmət göstərən Vətəndaş Cəmiyyəti Təşkilatları.

Layihənin məqsədləri

- ▶ Ermənistan, Gürcüstan, Moldova Respublikası və Ukrayna arasında cəzaçəkmə müəssisələrində sıxlıq, həbs qəti imkan tədbirlərinə alternativlər və reabilitasiya məsələləri üzrə regional əməkdaşlığın qurulması və faydalı təcrübələrin bölüşdürülməsi.
- ▶ Avropa standartlarına uyğun şəkildə Gürcüstanda cəzaçəkmə müəssisələrində sıxlıq və həbs qəti imkan tədbirlərinə alternativlər üzrə dövlət siyasətinin yaxşılaşdırılması.
- ▶ Moldova cəzaçəkmə müəssisələrində narkotik maddə aludəçiliyinin müalicəsi və reabilitasiya xidmətlərinin gücləndirilməsi və şaxələndirilməsi.

Layihə necə işləyəcək?

- ▶ Müvafiq Nazirliklər, Penitensiar Xidmət İdarələri, Beynəlxalq Tərəfdaşlar və Vətəndaş Cəmiyyəti Təşkilatları ilə yaxın əməkdaşlıq və partnyorluq çərçivəsində.
- ▶ Cinayət mühakiməsi, səhiyyə və insan hüquqları sahəsində siyasət, təcrübə və elmi əlaqələndirərək.
- ▶ Regional əməkdaşlıq, koordinasiya və faydalı təcrübələrin müzakirəsi və mübadiləsi üçün çoxistiqamətli forumun yaradılması ilə.

Layihə üzrə fəaliyyətlər

- ▶ Həbs qəti imkan tədbirlərinə alternativlər üzrə çalışan Gürcüstanın qərar qəbul edənləri üçün fəaliyyət planının hazırlanması üçün dəyirmi masaların keçirilməsi və araşdırmaların aparılması.
- ▶ Ermənistan, Moldova və Ukrayna cəzaçəkmə müəssisələrində narkotik maddə aludəçilərinin müalicə xidmətlərinin yaxşılaşdırılması üzrə seminar və təlimlər.
- ▶ Moldova Respublikasında Terapevtik İcmaları yerləşdirmək üçün həbsxana kameralarının bərpası.
- ▶ Cinayət mühakiməsinin narkotik

Programmatic Cooperation Framework for
Armenia, Azerbaijan, Georgia, Republic of Moldova, Ukraine and Belarus

Funded
by the European Union
and the Council of Europe



EUROPEAN UNION

COUNCIL OF EUROPE



CONSEIL DE L'EUROPE

Implemented
by the Council of Europe

MƏTBUAT ÜÇÜN QEYD

Narkotik Maddə Aludəçisi olan Məhbuslara qarşı Cinayət Mühakiməsinin Cavabı üzrə Regional Layihə

maddə aludəçilərinə reaksiyalarını yaxşılaşdırmaq məqsədilə faydalı təcrübələrin, mövcud regional və dövlət strategiyalarının mübadiləsi üzrə beynəlxalq konfranslar.

Bu layihənin dəyəri nə qədər olacaq?

- ▶ Layihənin ümumi büdcəsi 400.000 Avro təşkil edir

Layihənin müddəti

- ▶ Proqram 1 Yanvar 2015- 31 Dekabr 2017 tarixlərini əhatə edir
- ▶ Layihə 10 Yanvar 2015-ci ildə yaradılıb

Layihə üçün kim cavabdehdir?

Layihə Avropa Şurasının Narkotik Maddə İstifadəsi və Narkotik Maddələrin Qanunsuz Dövriyyəsi ilə Mübarizə üzrə Əməkdaşlıq Qrupu (Pompidou Qrup) tərəfindən həyata keçirilir

Layihənin müddəti

- ▶ Thomas Kattau, Proqram meneceri, Thomas.Kattau@coe.int
- ▶ Robert Teltzrow, Layihə üzrə baş məsləhətçi, Robert.Teltzrow@coe.int

2014-cü ilin aprel ayında Avropa İttifaqı və Avropa Şurası Aİ-nin Şərqi Tərəfdaşlığı ölkələri- Ermənistan, Azərbaycan, Gürcüstan, Moldova Respublikası, Ukrayna və Belarusla nəzərdə tutulan əməkdaşlıq fəaliyyətlərinin "Proqramlı Əməkdaşlıq Çərçivəsi"nə (PCF) əsasən həyata keçirilməsi barədə razılığa gəldilər.

Həmin əməkdaşlıq fəaliyyətləri Avropanın insan hüquqları, demokratiya və qanunun aliliyi üzrə standartlarına yaxınlaşmaq üçün ölkədaxili islahatların həyata keçirilməsi məqsədilə Belarus istisna olmaqla, Avropa Şurasının üzvü olan Şərqi Tərəfdaşlığı ölkələrinin imkanlarını artıracaq.

2015-2017-ci illər üçün PCF-nin ümumi büdcəsi €33.8 milyon avrodur.

<http://eap-pcf-eu.coe.int>